

“Şuşa mədəniyyətinin inciləri” layihəsi “Xaribülbül” musiqi festivalına həsr olunub



Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif təqdimatlarla davam edir. “Şuşa ili”nə həsr olunan “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə növbəti təqdimat “Xaribülbül” beynəlxalq musiqi festivalına həsr olunub.

Şuşa şəhərində “Xaribülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinski-nin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Tədbir həmin ilin mayında – Şuşada xaribülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya, Litva və Belarusdan da musiqi qrupları iştirak edib.

1990-cı ildə “Xaribülbül” festivalı beynəlxalq status alıb. Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. 1990-1991-ci illərdə festivalın final konsertləri Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təşkil olunub. Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. “Xaribülbül” musiqi festivalını həmin il Şuşada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam

şəhərində, İmarət kompleksində keçirildi.

Şuşa ənənəvi festivalı günlərinə qayıtmaq üçün uzun illər gözləməli oldu. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən, Şuşa şəhəri azadlığına qovuşandan sonra 2021-ci il 12-13 may tarixlərində “Xaribülbül” festivalı yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı...

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət zəngin və maraqlı proqram təqdim olundu. Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı sayəsində azadlığına qovuşan Şuşanın hər qarış torpağı, sıldırım qayaları “Bayatı-Şiraz” muğamının sədasına büründü...

Şübhəsiz ki, qala-şəhərimizin növrəyi hələ qabaqdadır. “Xaribülbül” musiqi festivalı o xoş günlərin müjdəsidir.

**M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**

Xalq qəzeti .- 2022.- 12 may.- S.10.